



Azərbaycan Respublikası
Təhsil Nazirliyi
BAKİ DÖVLƏT UNIVERSİTETİ
ƏMR

R-109

31 oktyabr 2011
Bakı şəhəri

Məzmunu: Beynəlxalq elm və təhsilə inteqrasiya şöbəsinin vəzifələrinin, strukturunun və tərkibinin yenilənməsi haqqında

Rektorun 28.11.2008 tarixli R-74 sayılı əmri ilə yaradılmış Beynəlxalq elm və təhsilə inteqrasiya şöbəsi (BETİ şöbəsi) fəaliyyəti dövründə bir sıra nailiyyətlər əldə etmişdir. BDU-nun beynəlxalq reytinginin yüksəldilməsi, elmi tədqiqatlar sahəsində Azərbaycanın dünyadakı yerinin ölkənin elmi potensialına, iqtisadi inkişaf göstəricilərinə, siyasi nüfuzuna uyğunlaşdırılmasında Universitetin rolunun artırılması, universitetin veb saytının yaradılması, əməkdaşların elmi işlərinin beynəlxalq jurnallarda nəşrini təşviq edilməsi, professor-müəllim heyətinin və elmi işçilərin beynəlxalq və daxili elmi fondlar və informasiya bazaları haqda məlumatlandırması istiqamətində işlər görülmüşdür. 2009-2011-ci illərdə şöbənin rəhbərliyi ilə Tomson Reyters Agentliyi tərəfindən indekslənen jurnallarda çap olunmuş elmi məqalələrə görə BDU əməkdaşlarının mükafatlandırılması sistemi yaradılmış, universitetdaxili təsis edilmiş “50+50” qrant sisteminin sənədləri, qiymətləndirmə formaları işlənib hazırlanmış, şöbə əməkdaşlarının iştirakı və köməyi ilə müxtəlif beynəlxalq və ölkədaxili fondlara qrant layihələri təqdim olunmuş, universitetdə, fakültə və elmi-tədqiqat institutlarda çoxsaylı görüşlər, təqdimatlar, məlumat günləri təşkil edilmişdir.

Görülmüş işlər nəticəsində indekslənen jurnallarda çap olunmuş əsərlərin sayı 2010-cu ildə 2008-ci ilə müqayisədə 2,2 dəfə artmış, onların keyfiyyəti isə əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bakı Dövlət Universiteti 2010-cu ildə dünya universitetlərinin reyting siyahısında 2000 qabaqcıl universitet arasında 608-ci yeri tutmuşdur.

Beləliklə, BDU-nun Elmi Şurasının qərarları və Rektorun əmrləri ilə universitet kollektivi və şöbə qarşısında qoyulmuş vəzifələr əsasən yerinə yetirilmişdir. Bu prosesdə qazanılmış təcrübədən istifadə edərək universitet əməkdaşları, struktur vahidləri, BETİ şöbəsi qarşısında əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi, reytingdə yüksəlişə nail olunması, digər reyting siyahılarında yer almaq kimi daha məsul vəzifələrin qoyulması vacib hesab olunur. Əsas məqsəd mövcud imkanlardan səmərəli istifadə etməklə yaxın illərdə BDU-nun Cənubi Qafqaz regionunda reytinginə görə birinci universitetə çevrilməsinə, dünya universitetləri reytinginə daxil olmasına nail olmaqdır. Bu istiqamətdə aparılacaq islahatlar zamanı BETİ şöbəsinin vəzifələrinin, struktur və tərkibinin yenilənməsinə ehtiyac duyulur. Qeyd olunanları nəzərə alaraq

Ə M R E D İ R Ə M

1. BETİ şöbəsinin tərkibində aşağıdakı qruplar təşkil olunsun:
 - 1.1 Beynəlxalq təhsil və elmi proqramlar qrupu;
 - 1.2 BDU-nun elmi jurnallarının qeydiyyat qrupu;
 - 1.3 Elektron kitabxana üzrə işçi qrup.
2. Şöbə fəaliyyətini aşağıdakı istiqamətlərdə təşkil etsin:
 - 2.1 BDU-nun elmi jurnallarının, ilk növbədə “Bakı Universitetinin Xəbərləri”-nin bütün seriyalarının Tomson Reyters Agentliyinin siyahısına daxil edilməsi üçün lazım olan tədbirlər

planının hazırlanması və həyata keçirilməsi;

2.2 Ölkədaxili və xarici elmi fondlarla əməkdaşlığın davam etdirilməsi və gücləndirilməsi;

2.3 BDU-nun dünyanın məşhur agentlikləri tərəfindən aparılan dünya universitetlərinin reyting siyahılarına daxil edilməsinə nail olmaq üçün kompleks tədbirlərin həyata keçirilməsi;

2.4 BDU əməkdaşlarının Tomson Reyters Agentliyi tərəfindən indekslənen jurnallardakı məqalələrinə görə mükafatlandırılması və universitetdaxili "50+50" grant sistemlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;

2.5 Elektron kitabxananın təkmilləşdirilməsi, abunə olunması vacib hesab edilən xarici elmi jurnallar, kitablar, dərslik, dərs vəsaitləri və məlumat bazaları haqda təkliflərin hazırlanması;

2.6 Universitetin veb saytının daha da zənginləşdirilməsi üçün tədbirlərin həyata keçirilməsi.

3. BETİ şöbəsinin hazırda fəaliyyətdə olan bütün üzvlərinə təşəkkür elan edilsin.

4. Rektorun 07.01.2009 tarixli R-07 sayılı əmri 01 noyabr 2011-ci il tarixindən qüvvədən düşmüş hesab edilsin.

5. Rektorun 28.11.2008 tarixli R-74 sayılı əmrinin 2-ci, 3-cü və 7-ci bəndləri qüvvəsini itirmiş hesab edilsin.

6. Fakültələr, Elmi-Tədqiqat İnstitutları şöbənin tərkibinin yenidən formalaşması üçün rus və ingilis dillərini mükəmməl bilən, yüksək ixtisaslı bir nəfərin namizədliyini noyabr ayının 20-nə dək Elm və innovasiyalar üzrə prorektora təqdim etsinlər.

ƏSAS: Rektorun dərkənarı ilə Elm və innovasiyalar üzrə prorektorun təqdimatı.

REKTOR

akademik A.M.MƏHƏRRƏMOV